

Persian (فارسی)

مناسک مقدماتی

علامت صلیب

به نام پدر و پسر و روح القدس.

امن

سلام و احوال پرسى

فیض پروردگار ما عیسی مسیح ، و عشق به خدا ، و ارتباط روح القدس با همه شما باشید

و با روح شما

عمل مجازات

برادران (برادران و خواهران) ، اجازه دهید گناهان خود را تصدیق کنیم ، و بنابراین خودمان را برای جشن گرفتن اسرار مقدس آماده کنید.

من به خدای متعال اعتراف می کنم و برای شما ، برادران و خواهران من ، که من بسیار گناه کرده ام ، در افکار من و در سخنان من ، در کاری که من انجام داده ام و در کاری که نتوانسته ام انجام دهم ، از طریق تقصیر من ، از طریق تقصیر من ، از طریق سنگین ترین تقصیر من ؛ بنابراین من از مریم همیشه ویرجین می پرسم ، همه فرشتگان و مقدسین ، و تو ، برادران و خواهران من ، برای من برای من به خداوند خدای ما دعا کنید.

خداوند متعال به ما رحم کند ، گناهان ما را ببخش ، و ما را به زندگی ابدی برساند.

امن

کیری

Azerbaijani (azərbaycan dili)

Giriş ayinləri

Xaç işarəsi

Atanın və Oğulun və Müqəddəs Ruhun adı ilə.

Amin

Salamat

Rəbbimiz İsa Məsihin lütfü, və Allah sevgisi, və Müqəddəs Ruhun birliyi Hamınızla birlikdə olun.

Və ruhunuzla.

Penitential akt

Qardaşlar (qardaş və bacılar), günahlarımızı tanıyaq, Beləliklə, müqəddəs sirləri qeyd etmək üçün özümüzü hazırlayın.

Uca Allaha etiraf edirəm Sizə, qardaşlarım və bacılarım, Mən çox günah etmişəm, Düşüncələrimdə və mənim sözlərimdə, Etdiklərimdə və nə edə bilmədiklərimdə, Mənim günahımdan, Mənim günahımdan, ən şiddətli günahımdan; Buna görə də, Mary-ın hər zaman bakirə, Bütün mələklər və müqəddəslər, Sən, qardaşlarım və bacılarım, Allahımız Rəbbin mənim üçün dua etmək.

Qüdrətli Tanrıya rəhmət eləsin, Günahlarımızı bağışla, və bizi əbədi həyata gətirin.

Amin

Kyrie

Persian (فارسی)

بخشش داشته باشید سرورم.

بخشش داشته باشید سرورم.

مسیح ، رحمت کنید.

مسیح ، رحمت کنید.

بخشش داشته باشید سرورم.

بخشش داشته باشید سرورم.

گلخانه

جلال به خدا در بالاترین ، و بر روی
زمین صلح به مردم اراده خوب. ما
شما را ستایش می کنیم ، ما به
شما برکت می دهیم ، ما شما را
دوست داریم ، ما شما را تجلیل می
کنیم ، ما از جلال عالی شما به شما
سپاسگزاریم ، خداوند خدا ، پادشاه
آسمانی ، خدایا ، پدر متعال.
پروردگار عیسی مسیح ، فقط پسر
متولد شده ، پروردگار خدا ، بره خدا
، پسر پدر ، شما گناهان جهان را از
بین می برید ، به ما رحم کن شما
گناهان جهان را از بین می برید ،
دعای ما را دریافت کنید شما در
سمت راست پدر نشسته اید ، به ما
رحم کن برای شما تنها مقدس
هستید ، تو تنها خداوند هستی ، شما
به تنهایی بالاترین هستید ، عیسی
مسیح ، با روح القدس ، در جلال
خدا پدر. آمین

جمع کردن

بگذارید دعا کنیم

آمین

قضیه کلمه

خواندن اول

کلام خداوند.

خدارا شکر.

مزمور

خواندن دوم

Azerbaijani (azərbaycan dili)

Ya Rəbb, mərhəmət edin.

Ya Rəbb, mərhəmət edin.

Məsih, mərhəmət et.

Məsih, mərhəmət et.

Ya Rəbb, mərhəmət edin.

Ya Rəbb, mərhəmət edin.

Glorya

Ən yüksək olan Allaha izzət, və yer
üzündə yaxşı iradə xalqına sülh. Sizi
tərifləyirik, Sənə xeyir-dua veririk, Sizi
heyran edirik, Sizi tərifləyirik, Böyük
izzətinizə görə sizə təşəkkür edirik,
Rəbb Allah, səmavi padşah, Ey Allah,
Uca ata. Lord İsa Məsih, yalnız Oğul,
Atanın oğlu Rəbb Allah, Allahın quzu,
Dünyanın günahlarını götürürsən, bizə
rəhm et; Dünyanın günahlarını
götürürsən, Duamızı al; Atanın sağ
əлиндə oturursunuz, bizə rəhm et. Yalnız
sizin üçün müqəddəsdir, Sən tək sən
Rəbbsən, Sən yalnız ən yüksəksən,
Müqəddəs İsa, Müqəddəs Ruhla, Allahın
izzətində ata. Amin.

Toplamaq

Dua edək.

Amin.

Sözün liturgiyası

İlk oxuma

Rəbbin sözü.

Tanrıya təşəkkür edirəm.

Cavabqayırma məzmunu

İkinci oxu

Persian (فارسی)

کلام خداوند.
خدارا شکر.
انجیل

خداوند با شما باشد.

و با روح شما
خواندن از انجیل مقدس طبق گفته
N.

جلال به تو ، ای پروردگار

انجیل خداوند.

ستایش به شما ، پروردگار عیسی
مسیح.

حرفه ایمان

من به یک خدا اعتقاد دارم ، پدر
متعال ، سازنده بهشت و زمین ، از
همه چیز قابل مشاهده و نامرئی.
من به یک پروردگار عیسی مسیح
اعتقاد دارم تنها پسر متولد خدا ،
قبل از همه سنین از پدر متولد شده
است. خدا از خدا ، نور از نور ،
خدای واقعی از خدای واقعی ، با پدر
متولد شده ، ساخته نشده است. از
طریق او همه چیز ساخته شده
است. برای ما مردان و برای نجات
ما او از بهشت پایین آمد ، و توسط
روح القدس تجسم مریم باکره ، و
مرد شد. به خاطر ما او تحت
پونتیوس پیلاتس صلیب شد ، او دچار
مرگ شد و دفن شد ، و در روز
سوم دوباره بلند شد مطابق با کتاب
مقدس. او به بهشت صعود کرد و در
سمت راست پدر نشسته است. او
دوباره در جلال خواهد آمد برای
قضاوت در مورد زندگی و مردگان و
پادشاهی او پایان نخواهد یافت. من
به روح القدس ، خداوند ، اهدا کننده
زندگی اعتقاد دارم ، که از پدر و
پسر پیش می رود ، که با پدر و پسر

Azerbaijani (azərbaycan dili)

Rəbbin sözü.
Tanrıya təşəkkür edirəm.
Mücərrəd

Rəbb səninlə olsun.

Və ruhunuzla.

N.-ə görə Müqəddəs İncildən bir oxu.

Ya Rəbb, Sənə Şöhrət

Rəbbin müjdəsi.

Rəbb İsa Məsih sizə həmd edin.

İmançılıq

Bir tanrıya inanıram, Ata Qüdrətli, göy
və yerin yaradanı, görünən və
görünməyən hər şeydən. Bir Rəbb İsa
Məsihə inanıram, Allahın yeganə
doğulmuş oğlu, hər yaşdan əvvəl atanın
doğulduğu. Allahdan Allah, işıqdan işıq,
Həqiqi Allahdan həqiqi Allah, doğulmuş,
edilməmiş, ata ilə kongressiya; Onun
vasitəsilə hər şey düzəldildi. Bizim
kişilər üçün və qurtuluşumuz üçün
göydən endi, Müqəddəs Ruh tərəfindən
Məryəm Məryəmin təcəssümü idi, və
insan oldu. Bizim xatirimiz üçün Pontius
Pilate altında çarmıxa çəkildi, Ölümdən
əziyyət çəkdi və torpağa verildi, və
üçüncü gün yenidən yüksəldi Müqəddəs
Yazılara uyğun olaraq. Cənnətə qalxdı
və atanın sağ tərəfində oturur. Yenidən
izzətdə olacaq Yaşayanları və ölümləri
mühakimə etmək və onun Padşahlığının
sonu yoxdur. Mən Rəbb, Rəbbin, həyat
verən Ruha inanıram, Ata və Oğuldan
kim gəlir, Ata və oğulla kiminlə görüşür
və izzətlənir, peyğəmbərlərdən
danışanlar. Bir, müqəddəs, katolik və

Persian (فارسی)

مورد تحسین و تجلیل قرار می
گیرند ، که از طریق پیامبران صحبت
کرده است. من به یک کلیسای
مقدس ، مقدس ، کاتولیک و رسول
اعتقاد دارم. من یک تعمیم را برای
بخشش گناهان اعتراف می کنم و
من مشتاقانه منتظر رستخیز
مردگان هستم و زندگی جهان آینده.
آمین

پرحاش

نماز جهانی

ما به خداوند دعا می کنیم.

پروردگار ، دعای ما را بشنوید.

آیین ایکاریست

بی پروا

خدا را برای همیشه مبارک.

دعا کنید ، برادران (برادران و

خواهران) ، که فداکاری من و شما

ممکن است برای خدا قابل قبول

باشد ، پدر متعال

باشد که خداوند فداکاری را در

دستان شما قبول کند برای ستایش

و جلال نام او ، برای خوب ما و خیر

همه کلیسای مقدس او.

آمین

دعای اچاریستی

خداوند با شما باشد.

و با روح شما

قلب خود را بلند کنید.

ما آنها را به سمت خداوند بلند می

کنیم.

بگذارید از خداوند خدای خود تشکر

کنیم.

درست و عادلانه است.

خداوند مقدس ، مقدس ، مقدس

خدای میزبان. بهشت و زمین پر از

Azerbaijani (azərbaycan dili)

apostol kilsəyə inanıram. Günahların
bağışlanması üçün bir vəftiz edirəm və
önlərin dirilməsini gözləyirəm və
dünyanın həyatı gələcək. Amin.

Hopdurlu

Qədrinin

Rəbbə dua edirik.

Ya Rəbb, duanımızı eşidirəm.

Eucharistin liturgiyası

Kütçü

Heç vaxt Allah mübarək olsun.

Dua edin, qardaşlar (qardaş və bacılar),

qurbanlığımın və sənin Allaha məqbul

ola bilər, Qüdrətli ata.

Rəbb sizin əlinizdəki qurbanı qəbul etsin

Adının tərifi və izzəti üçün, Yaxşılarımız

üçün və bütün müqəddəs kilsəsinin

yaxşılığı.

Amin.

Eucharist namaz

Rəbb səninlə olsun.

Və ruhunuzla.

Ürəklərinizi qaldırın.

Onları Rəbbə qaldırırıq.

Allahımız Rəbbin Rəbbinə şükür edək.

Düzdür və ədalətlidir.

Müqəddəs, müqəddəs, müqəddəs Rəbb

Hostların Tanrısı. Cənnət və yer

Persian (فارسی)

شکوه تو است. حسنا در بالاترین.
خوشا به حال کسی که به نام
خداوند می آید. حسنا در بالاترین.

رمز و راز ایمان.

ما مرگ شما را اعلام می کنیم ،
پروردگار ، و رستخیز خود را باور
کنید تا دوباره بیاید. یا: وقتی این
نان را می خوریم و این فنجان را
می نوشیم ، ما مرگ شما را اعلام
می کنیم ، پروردگار ، تا دوباره
بیاید. یا: ما را نجات دهید ، ناجی
جهان ، با صلیب و معاد شما شما ما
را آزاد کرده اید.

آمین

مناسک ادبی

**به دستور ناجی و با آموزش الهی
شکل گرفت ، ما جرات می کنیم
بگوییم:**

پدر ما ، که در بهشت هنر است ،
نامت درخشان باد؛ پادشاهی تو بیا ،
شما انجام خواهد شد روی زمین
همانطور که در بهشت است. نان
امروز ما را بدهید، و ما را به ما
بخشید ، همانطور که ما کسانی را
که علیه ما تجاوز می کنند می
بخشیم. و ما را به وسوسه نکشید ،
اما ما را از شر نجات می دهد.

ما را تحویل دهید ، پروردگار ، ما دعا
می کنیم ، از هر شر ، با لطف در
روزهای ما صلح را صلح می کنید ،
که به کمک رحمت شما ، ما ممکن
است همیشه از گناه عاری باشیم و
از همه پریشانی ایمن ، همانطور که
منتظر امید مبارک هستیم و آمدن
ناجی ما ، عیسی مسیح.

برای پادشاهی ، قدرت و جلال مال
شماست الان و برای همیشه.

Azerbaijani (azərbaycan dili)

şöhrətinizlə doludur. HOsanna ən
yüksəkdə. Rəbbin adına gələn xeyir-dua
verdi. HOsanna ən yüksəkdə.

İman sirri.

Ya Rəbb, ölümünüzü elan edirik və
dirilmənizi etiraf edin Yenidən
gəlməyincə. Və ya: Bu çörəyi yeyib bu
kuboku içdikdə, Ya Rəbb, ölümünüzü
elan edirik Yenidən gəlməyincə. Və ya:
Dünyanın Xilaskarı, bizi xilas edin,
Xaçınız və dirilmə ilə Bizi azad etdin.

Amin.

Birlik ayinləri

**Xilaskarın əmrində və ilahi tədris
tərəfindən formalaşaraq deməyə
cəsarət edirik:**

Göydə sənətkar olan atamız, Halbuki
adınızdır; Sənin səltənəti gəlsin, THY
ediləcək göydə olduğu kimi yer üzündə.
Gündəlik çörəyimizi bu gün bizə verin,
Bizi günahlarımızı bağışla, Bizə qarşı
günahlandırılanları bağışladığımız üçün;
və bizi sınağa çəkməyin, Ancaq bizi
pislikdən qurtar.

Bizi, Rəbb, hər pisliyindən dua edirik,
dua edirik, Günümüzdə sülh bəxş
edərək, ki, mərhəmətinizin köməyi ilə,
Həmişə günahdan azad ola bilərik və
bütün çətinliklərdən təhlükəsiz,
mübarək ümid gözlədiyimiz üçün
Xilaskarımızın gəlişi İsa Məsih.

Padşahlıq üçün, Güc və izzət sənindir
indi və həmişəlik.

Persian (فارسی)

پروردگار عیسی مسیح ، چه کسی
به رسولان شما گفت: صلح من تو
را ترک می کنم ، صلح من به شما
می دهم ، به گناهان ما نگاه نکنید ،
اما در مورد ایمان کلیسای خود ، و با
لطف صلح و وحدت خود را به
مطابق با اراده شما که برای همیشه
و همیشه زندگی می کنند و سلطنت
می کنند.

آمین

صلح خداوند همیشه با شما باشد.

و با روح شما

بگذارید نشانه صلح را به یکدیگر

پیشنهاد دهیم.

بره خدا ، شما گناهان جهان را از
بین می برید ، به ما رحم کن بره
خدا ، شما گناهان جهان را از بین
می برید ، به ما رحم کن بره خدا ،
شما گناهان جهان را از بین می برید
، به ما صلح بدهید.

بین بره خدا ، بین کسی که گناهان
جهان را از بین می برد. خوشا به
حال کسانی که به شام بره خوانده
می شوند.

پروردگار ، من شایسته نیستم که
باید زیر سقف من وارد شوید ، اما
فقط کلمه را بگوئید و روح من بهبود
می یابد.

بدن (خون) مسیح.

آمین

بگذارید دعا کنیم

آمین

نتیجه گیری مناسک

برکت

خداوند با شما باشد.

و با روح شما

Azerbaijani (azərbaycan dili)

Lord İsa Məsih, Həvarilərinizə kim dedi:
Sülh səni tərک edirəm, sülhümü sənə
verirəm, Günahlarımıza baxmayın,
Ancaq kilsənin imanında, və sülh və
birliyini lütfkarlıqla bəxş et iradənizə
uyğun olaraq. Həmişə və həmişəlik
yaşayan və hökm sürənlər.

Amin.

Rəbbin sülhü həmişə yanınızda olsun.

Və ruhunuzla.

Bir-birimizi sülh əlaməti təklif edək.

Allahın quzu, dünyanın günahlarını
götürürsən, bizə rəhm et. Allahın quzu,
dünyanın günahlarını götürürsən, bizə
rəhm et. Allahın quzu, dünyanın
günahlarını götürürsən, bizə sülh verin.

Allahın Quzusuna baxın, Dünyanın
günahlarını götürənləri gör. Quzunun
şam yeməyinə çağırılanlar mübarəkdir.

Lord, mən layiq deyiləm damımın altına
girməlisən, Ancaq yalnız sözü söyləyin
və ruhum sağalacaq.

Məsihin bədəni (qan).

Amin.

Dua edək.

Amin.

Sonrakı ayinlər

Bərəkət

Rəbb səninlə olsun.

Və ruhunuzla.

Persian (فارسى)

خداوند متعال به شما برکت دهد ،
پدر و پسر و روح القدس.

آمین
اخراج

برو بیرون ، توده به پایان رسید. یا:
برو و انجیل خداوند را اعلام کنید. یا:
به آرامش بروید ، خداوند را تا
زندگی خود تجلیل کنید. یا: به
آرامش بروید.
خدارا شکر.

Azerbaijani (azərbaycan dili)

Qüdrətli Allah səni qorusun, ata və oğul
və müqəddəs ruh.

Amin.

İşdən çıxarılma

Çıx, kütlə sona çatdı. Və ya: Gedin və
Rəbbin müjdəsini elan edin. Yoxsa:
Rəbbi həyatınızla izzətləndirərək sülh
içində ol. Və ya: sülhə gedin.

Tanrıya təşəkkür edirəm.

massineverylanguage.com

© 2022 Copyright Calgorithms LLC